

**“GÖZƏLLİK” KONSEPT VƏ LEKSEM KİMİ**  
(Azərbaycan və ingilis dillərinin timsahında)*Açar sözər: konsept, gözəllik, qiymətləndirmə, konseptosfer, konseptin əlamətləri, konseptin komponentləri.**Ключевые слова: концепт, красота, оценивание, концептосфера, признаки концепта, компоненты концепта.**Key words: concept, beauty, assessment, concept sphere, concept signs, concept components.*

İnsan və gerçeklik arasında qarşılıqlı münasibətlərin əks olunma aspektlərindən biri qiymətləndirmədir. Dünyanın dördüncü prosesində təbii verilənlər, tərbiyə, təhsil, insanın yaşadığı tarixi fon, onun xarakteri, zövqü, dünyagörüşü insanda müəyyən dəyərlər sistemi formalasdırı və o, məhz buna söykənarək hər şeyi qiymətləndirir.

Qiymətləndirmə qabiliyyəti insana şurur meydana gələn andan xasdır. İnsan təfəkkürü canlı və cansızı müqayisə edir, analogiyalara mühüm əhəmiyyət verir, müxtəlif magik obraz və simvollara müraciət edir. İnsanın təfəkkürü inkişaf etdikcə onun qiymətləndirmə fəaliyyəti də inkişaf edir və mürakkəbləşirdi, müxtəlif növ dəyərlər müstəqil dəyər növlərinə (mənəvi, dini, siyasi, estetik, intellektual və s.) çevriliridir. Bu dəyərlərdən biri də “gözəllik”dir.

“Gözəllik” konsepti çox geniş və mücərrəddir. O, estetikanın ən ümumi və universal kateqoriyalardan biri kimi, kamillik, obyektin aspektlərinin harmonik birləşməsini bildirir və estetik zövq verir. “O, insanlara sevinc baxış edir, fərəh götürür, həzz verir, onlarda həyat eşqi oyadır” (9). Bu konsept çox qadim zamanlarda formallaşmağa başlamış, mürəkkəb inkişaf yolu keçmiş və həzirdə da qəlibləşməmiş və yeni cəalarlar qəbul etməyə hazırlıdır. “Gözəllik” konsepti dövrün, təbii və sosial mühitin əlamətlərini özündə daşıyır. Zaman keçdikcə bu konseptin özündə də müəyyən dəyişikliklər baş verir. O, hər bir konkret etnik mühitdə, əsas etibarılı, müstəqil inkişaf edib formalasdığından, İstanbulun milli-etnik mühitdə özəl xüsusiyyətləri var. Bu xüsusiyyətlər tədricən formalasdığından İstanbulun tarixi dövrədə dövrən “damğa”sını özündə əks etdirmiş və konsepti həmin mərhələ çərçivəsində nəzərdən keçirdikdə, həmin “damğa” milli linqvokulturoloji faktlar kimi “oxuna” bilir.

Bəla deyək, “gözəlliyyi” qavramaq üçün insan həyatda duyğu orqanları vasitəsilə qəbul etdiyi informasiyanı artıq şüurunda mövcud olan etalonlu uzlaşdırır və bundan çıxış edərək müəyyən nəticəyə golur. Bu uzlaşdırma abstrakt anlayışlara da aid olur.

“Gözəllik” kontekstdən (diskursdan) asılı olaraq ən müxtəlif əlamətləri özündə ehtiva edir. Bu əlamətləri aşkarlamaq, müəyyənəldirmək üçün isə geniş səpkidə linqvokulturoloji materiallara müraciət etmək və onlara istinadon sözügedən konseptin strukturunu, struktur elementlərini müəyyənləşdirmək və konkret misallar əsasında nəzərdən keçirmək lazımdır.

“Gözəllik” konseptini Azərbaycan və ingilis dil şüurunda linqvopraqmatik baxımdan təhlilə cəlb etməzdən öncə qeyd etmək lazımdır ki, gözəllik insan həyatının ən mühüm elementlərindən biridir. Həm Azərbaycan, həm də ingilis dilindəki izahlı lügətlərdə bu leksema verilən izahlar, əsasən, üst-tüstə düşür.

Azərbaycan dilinin izahlı lügətində “gözəllik” belə izah olunur: Gözəllik (is.) – Gözəl adam və ya şeyin hali: qəşənglik, gözəşirinlik.

Gözəllik – gözəl adam, nəsə bir şeyin hali.

Gözəllik – gözəl, qəşəng, gözəl qadın, gözəl təbiət.

Gözəlcə (sif.) – Cox gözəl, Cox yaxşı, qəşəngcə” (1, s. 186).

Bu izahlardan görmək olar ki, “gözəllik” konsepti, əsasən, “gözəl” sıfəti ilə realizə ol-

nur və konseptin strukturunu qurulduğunda “gözəl” onun subkonsepti kimi götürüle bilər. “Gözəl” leksik vahidi lüğətdə belə izah olunur:

- “Gözəl (sif.) – 1. Sifatın çizgiləri, bədənin tənəsübü, qəş-gözü qüsursuz olan;
- 2. Gözə xoş gələn, gözü oxşayan, xoşa gələn, qəşəng;
- 3. Məharətli, öz sonatının ustası olan, çox yaxşı, əla;
- 4. Müsbət keyfiyyətlərə və ya xassələrə malik olan, hər cəhətdən yaxşı olan, necə lazımdırırsa elə;
- 5. Əlverişli, yararlı, yaxşı;
- 6. (zərf) Yaxşı, əla” (1, s. 185).

İngilis dilinin “Oxford Advanced Learner’s Dictionary” lüğətində gözəlliyyin bu kimi mənaları verilir:

“beauty - 1. [uncountable] the quality of being pleasing to the senses or to the mind: the beauty of the sunset/of poetry/of his singing / a woman. The woods were designated an area of outstanding natural beauty. Beauty products/treatment (= intended to make a person more beautiful). The sheer beauty of the scenery took my breath away.

- 2 [countable] a person or thing that is beautiful. She had been a beauty in her day.
- 3 [countable] an excellent example of its type. \That last goal was a beauty \
- 4 [countable] a pleasing feature”.

Vebsterin lüğətində isə “gözəlliyyin” bu kimi mənaları verilir:

1) the quality or aggregate of qualities in a person or thing that gives pleasure to the senses or pleasurable exalts the mind or spirit: loveliness; 2) a beautiful person or thing; especially: a beautiful woman; 3) a particularly graceful, ornamental, or excellent quality; 4) a brilliant, extreme, or egregious example or instance <that mistake was a beauty>.

Bələliklə, yuxarıda göstərilənlərdən çıxış edərək gözəlliyyin insan həyatının mühüm tərkib hissələrindən olduğunu söyləyə bilərik.

“Gözəllik” sözü geniş işlədirilən sözdür. O yalnız insanın fiziki gözəlliyini təsvir etmir, həm də qurğu, sistem, proseslər və s. vəziyyətinin müsbət xarakteristikası üçün işlədirilir. Bu sözün əsas ümumelmi ekvivalenti qismində “məzixiyət” və “üstünlük” sözləri işlədirilir. Məsələn:

“The beauty of the method” (metodun üstünlükləri), “the beauty of the analysis” (təhlili üstünlüyü), “the beauty of the units is that” (“cihazların üstünlüyü bundadır ki,...”).

Koqnitiv linqvistikadakı müxtəlif növ konseptlərin öyrənilməsinə böyük diqqət yetirilir. Məsələn, bunlardan biri “gözəllik” konseptidir. Hazırkı elmi ədəbiyyatda həmin konseptin müxtəlif aspektlərinə həsr olunmuş xeyli tədqiqat işləri mövcuddur. Bu da təsadüfi deyil, çünki bu konsept konseptosferdə vacibliyinə görə ən əsaslardandır. “Gözəllik” konsepti vacibliyinə görə bəşəriyyət üçün “Həqiqət” və “Xeyir” kimi əbədi dəyərlərlə bir sıradə dayanır və onlar kimi qiymətləndirmə funksiyası yerinə yetirir, insanın ətraf aləmə və başqa insانlara münasibətini müəyyənləşdirir. Bu konseptin müxtəlif dillərdə realizəsinin müqayisəli öyrənilməsi xeyli maraqlı nəticələrə gölməyə imkan verir və həmin dillərin daşıyıcılarının özüllərini, dünyaya baxışlarını, ətraf aləmə münasibətlərini müəyyənləşdirməyə imkan verir. Məsələn, ingilis linqvomədəniyyətində gözəlliyyin qəvrənilməsinin əsas özəlliyi, Y.V.Meşşeryakovun fikrincə, “bilavasitə emosional və rasional reflektörləşdirilmiş müstəqil estetik qiymətləndirmə, növinsə gözəllik meyarlarına müvafiq bilinməsi üçün şərt kimi seçimin vurğulanması, eybəcərin, əsəson, insanın qeyri-düzgün davranışının nöticəsi kimi dərkidir” (6, s. 3). İngilis linqvomədəniyyətinə tətbiqən, müəllif cavənləq və gözəlliyyin olması və zahiri görünüşdə defektin olmaması arasında əlaqəni vurgulayır. İngilis dilinin frazeoloji fondunu öyrənərək bildirir ki, “ingilis frazeologiyası, paremiologiyası və avoristikasında gözəlliyyin aldadılığı və əffailiyi ideyası üstünlük təşkil edir” (6, s. 4).

İnsan tərəfindən zahiri görünüşün qiymətləndirilməsi funksional-situativ səciyyə daşıyır. Bu aktın məzmunu insanın görmə qabiliyyətinin xüsusiyətlərindən, qiymətləndirmə və qiymətləndirirən obyektlər arasındaki məsafədən, qavramın müddətindən asılı olaraq dəyişir.

Yeri, məsafəsi və müddətindən asılı olaraq qiymətləndirmənin bu kimi növləri fərqləndirilir:

1) Ümumi təəssürat qiymətləndirməsi: bu qiymətləndirmədə insanın zahiri görünüşü tamlıq kimi qarınlıdır, qiymətləndirmə bir ümumi əlamət üzrə gedir – qəbul etmə, qəbul etməmə;

2) Zahiri görünüşü detallaşdırıq qiymətləndirmə: zahiri görünüşün ayrı-ayrı detallarının fərqləndirilməsinə yönümlənləri.

Bu qiymətləndirmələrin hər birində emosional başlangıç özünü yer alır. Doğrudur, bu müxtəlif səviyyədə intensivliyə malik ola bilir. Ümumi və ilkin təəssüratın qiymətləndirilməsinə assosiasiyyalar da daxildir.

Emosional qiymətləndirmə aktının nöticəsi verballaşmış emosiya olur. Bu, qiymətləndirənin qiymətləndirmə obyekti şəxsi münasibətindən irəli gəlir və obyekti etalonə yaxınlaşdırıcı dərəcəsindən asılı olur. Adətən, belə emosiya subyektiv səciyyəli olur. Məsələn, yaxşı, çox yaxşı, çox gözəl, əla, möhtəşəm və b. Emosional qiymətləndirmə nöticəsində həm müsbət və ya mənfi emosional təsir dərəcəsi, həm də danışanın mövqeyindən qiymətləndirmə obyekti fərdi və takrarolunmaz məqamların olması və ya olmaması müəyyənləşdirilir.

İnsanın zahiri görünüşünün qiymətləndirilməsində estetik aspekt, adətən, emosional aspektlər sıx bağlı olur. Müsbət və ya mənfi qiyməti çatdırıq dil vahidi eyni zamanda qiymətləndirənin emosional münasibətini də əks etdirir. Belə emosiya, bir qayda olaraq, subyektiv səciyyə daşıyır (2, s. 12-13) və müsbət və ya mənfi konnotasiyalı leksik vahidlərlə ifadə olunur. Qeyd etmək lazımdır ki, qiymətləndirmə obyekti bu və ya digər xüsusiyyətlərinə (əlamətlərinə) görə diqqəti cəlb edə və ya müəyyən xüsusiyyətlərinə görə ikrəh doğura bilər. Qeyd edək ki, bu kimi leksemər qiymətləndirmə obyekti xas olan on müxtəlif keyfiyyətləri səciyyələndirmək üçün istifadə olunur. Qiymətləndirmənin yönümləndirildiyi keyfiyyətləri üzə çıxartmaq üçün KONTEKST vacibdir.

İnsanın zahiri görünüşünün estetik qiymətləndirilməsinin parametrləri sırasında onun ölçü parametrlərini də (boyu, həcmi, çəkisi) fərqləndirirlər. İnsanın zahiri görünüşünün estetik etalonundakı cəlbedicilik haqqında təsəvvürlər bədən quruluşunun xüsusiyyətləri və dəri örtüyünün rənginin qiymətləndirilməsində dəqiqləşdirilir.

Azərbaycan dilində bədən quruluşunun proporsionallığı (boylu-buxunlu, qamətli, çinar boylu və s.) və fiziki sağlamlığı (canlı-cəsədli, əndamlı və s.) ön plana çəkilir.

İngilis dilində gözəl obyekt, adətən, milli mədəniyyətdə, dünyagörüşündə, mentalitetdə formalışib özünü yer almış, etalonlaşmış proporsiyalara malik olmalıdır, lakin əsas məsələ bizim hansı meyarlardan çıxış edərək onların düzgünlüyünü qiymətləndirməmiz ilə bağlıdır (7). Bununla bağlı belə bir fikir söylənilir ki, obyektiin gözəlliyi haqqındaki müsbət mülahizələr onun quruluşunun zahirən ifadə olunan bu və ya digər xüsusiyyətlərinin görə adəti olması ilə əlaqədardır. Qarvanlığın adətliyi təkrarlanması və obyektiin quruluşunun müəyyən vacib hayatı funksiyaların yerinə yetirilməsi üçün məqsədə uyğunluq ilə izah olunur: "beauty consisted in proportion or utility" (7). Amma insanın gözəlliyi qavramasına onun təfəkküründəki müəyyən qiymətləndirmə meyarları dəstə də təsir edir: "we must conclude that beauty is, for the greater part, some quality in bodies acting mechanically upon the human mind by the intervention of the senses" (7).

İngilis dilində gözəllik bir sıra hallarda "seksuallıqla" əlaqələndirilir. Bu onunla izah olunur ki, gözəlliyyin funksiyası nəslidən davam etdirmək üçün müxtəlif obyektləri özünə cəlb etməkdən ibarətdir: güllər onlara tozlanma üçün lazım olan həşaratları cəlb edirlər, heyvanat ələməndə bir cinsdən olanlar digər cinsdən olanları cəlb edirlər, özü də gözəlliyyə ya dişi, ya da erkəklər malik olurlar (yaşılbaş sona, tovuzquşu və s.). İnsan cəmiyyətində məhəbbət və ehtirasın səbəbi kimi bu və ya digər cinsin nümayəndələrinə xas olan gözəllik göstərilir: "By beauty I mean that quality or those qualities in bodies, by which they cause love, or some passion similar to it" (7; 8).

Azərbaycan dil şürurunda gözəllik bu və ya digər dərəcədə möhtəşəmliliklə müşayiət olunduğu halda, ingilis dil şürurunda gözəllik möhtəşəmlikdən ayrıdır: "the sublime, which is the cause of the former, always dwells on great objects, and terrible". Bu, dil daşıyıcılarının şürurunda gözəl obyektiin kiçik ölçülərlə əlaqələndirilməsindən irəli gəlir: "beautiful objects are comparatively small". Dil daşıyıcılarının fikrincə, məhz bu kimi obyektləri sevmək olar: "it is the small we are inclined to be fond of" (7). Ingilis dilindəki kiçik ölçülər ideyası formaların və bədənin incəliyinin müsbət estetik qiymətləndirilməsi ilə bağlıdır: "Appearance of delicacy, and even of fragility, is almost essential to it (beauty)" (7).

Zahiri görünüş kommunikasiyanın başqa insanlara ünvanlanmış ifadəli vasitəsidir (2; 5). Bu, şürur müxtəlif səviyyələri tərəfindən qarvanılan emosional, ekspresiv və estetik əhəmiyyətli obyektdir. Zahiri görünüşün mədəniyyətdə mövcud olan və dildə təsbit olunmuş qiymətləri müəyyən etnos tərkibində insan haqqında qiymətləndirmə təsəvvürlərini izah etməyə imkan verir. Zahiri görünüşün təsvirində özüն yer almış qiymətləndirmə komponentinə mədəniyyətin mühüm amilidir və ayrıca linqvomədəni konsept formalasdır.

İnsan öz duyğuları, hiss-həyacanlarını heç də həmişə "gözəllik" kimi qiymətləndirmir, daha doğrusu, "gözəllik" leksemini işlətmir, bu konseptin realizəsində, verballaşdırılmasında başqa söz və ifadələrdən istifadə edir. Məsələn, "mənim vəziyyətim yaxşıdır", "mənə xoşdur", "çox şadam" və s. Gözəllik sözü bir qədər sonra ön plana çıxır. Bu, gözəlliyyin qarvanılma hüdudları son dərəcə genişləndən və bunun yanında "eybəcərlik" anlaşılmayanda baş verir.

Qeyd olunur ki, "əsl gözəllik bilavasita münasibətdə yaranır və buna görə də, "burda və indi" mövcuddur. Özü-özlüyündə edilən hərəkət də yalnız "burda və indi" gözəldir, əgər biz onu sonradan bəzə qiymətləndirirsək, bu qiymətləndirmə faktının özü bizim etdiyimiz hərəkətdir və bizim bu və ya digər fakta "burda və indi" verdiyimiz qiymət də məhz ona ünvanlanır" (4).

V.Z.Demyankov bildirir ki, "filosofdan fərqli olaraq filoloq nə gözəlliyyin tərifini, nə estetika (özü-özlüyündə gözəl olan formalın idealına yaxınlaşma kimi qiymətləndirilir) və etika (təqdir və tənqidə layiq olan) arasındakı həddi axtarır. Biz çox və ya az dərəcədə yalnız gözəlliyyin haqqında nitqi tədqiq edə bilərik. Bu nitq isə yalnız ayrı-ayrı milli mədəniyyətlər (və hətta onların bölgə variantları) arasında deyil, həm də eyni bir mədəniyyətin mövcud olduğu müxtəlif dövrlər arasında fərq olduğunu göstərir" (3, s.73).

Həm zahiri, həm də mənəvi gözəllik insan üçün böyük sərvətdir. Bunu tədqiq olunan linqvomədəniyyətlərin materialları əsasında bariz görmək mümkündür. "Gözəllik" konseptinin konseptuallaşması ilə bağlı bədii ədəbiyyat nümunələrini tohlil etdikdə görmək olur ki, bu konseptin daxilində bir sıra tematik qrupları farqlandırmak mümkündür və bunları biz konkret misallar əsasında sözügedən konseptin strukturunu tədqiq edəndə ətraflı nəzərdən keçirəcəyik.

"Gözəllik" konseptinin Azərbaycan dilində semantik məkanı çoxlaylıdır. Onda həm müsbət, həm də mənfi keyfiyyətləri fərqləndirmək olar. "Gözəllik" konseptinin bütün elementləri haqqında kifayət qədər geniş təsəvvür yaratmaq üçün onun nüvəsi və cıvarına daxil olan mənə qatlarını mütləq linqvopraqmatika baxımından, yəni konkret kontekstlər çərçivəsində öyrənmək lazımdır. Bu, növbəti fəsillərdə diqqət mərkəzində olacaq. Bununla belə, nəzərdən keçirdiyimiz misallar konseptin mürəkkəbliyini göstərir və onun strukturunu qurmağa, müxtəlif səviyyəli tərkib hissələrini müəyyənləşdirməyə imkan verir.

Konsept (o cümlədən "gözəllik" konsepti) kontekstdə konkret mənasında realizə olundugundan onu leksik mənasında deyil, kontekstual mənasında nəzərdən keçirmək lazım gəlir.

Konsepti biz verballaşmış anlayış və mənalar dəsti olan dil mövcudluğu kimi başa düşüruk. Bu mənalar dəsti müəyyən mənalara, subyektiv qiymətləndirmə və assosiativ konnotasiyalara malik olan sözlərin leksik-semantik birləşmələri nəticəsində əmələ gəlir. Bir təfakkür kateqoriyası kimi, konsept "fikir dili"nin öyrənilməsi və təsviri, idrak əsəri, informasiyanın saxlanması və işlənilməsi vasitəsi qismində çıxış edir. Konsept daim inkişafda olan mental kateqoriya olduğundan onun tohlilini dil vahidlərinin işlədildiyi kontekstlər əsə-

sında aparmaq daha məqsədə uyğundur, çünki məhz bu yanaşmada yalnız lügətlərdə təsbit olunmuş mənalar, həm də gizli, bariz, görünməyən mənalar və mənə çalarlarını aşkarlamaq mümkündür.

### Ədəbiyyat

1. Azərbaycan dilinin izahlı lügəti. 3-cü cild. Bakı: Elm, 1983.
2. Богуславский, В. М. Типология значений образных средств выражения оценки внешности человека: Автограф. дисс. ... докт. филол. наук:10.02.01. - М.: Институт русского языка, 1995.
3. Демьянков В.З. Россия и Германия: речь о «красивом» в двух культурах // Гуманитарная наука сегодня: Материалы конференции. - М., Калуга Эйдос, 2006. - С. 65 - 74
4. Курпатов А.В., Алексин А.Н. Психология и психотерапия. - М.: 2007.
5. Лосский, Н. О. Чувственная, интеллектуальная и мистическая интуиция / Сост. А. Поляков. - М.: Тера-кн. клуб: Респ., 1999.
6. Мещерякова, Ю. В. Концепт «КРАСОТА» в английской и русской лингвокультурах. Дис. ... канд. филол. наук: 10.02.20. - Волгоград, 2004.
7. Burke, E. On the sublime and beautiful. The Harward classics / Ed. by Charles W. Eliot. Vol. 24, Part 2 of 51. - New York: P.F. Collier & Son, 1909-14; © 2001 Copyright Bartleby.com, Inc., 2001.
8. Kamran, P. Awesome Creations and Evolution: New Age Book of Revelations. – I Universe, Inc., 2005. [Glektroyny resurs] // <http://myweb.ecomplanet.com/PIRN8306/default.htm>.
9. [kayzen.az/blog/fəlsəfə/12248/gözəllik-estetik-kategoriya-kimi.html](http://kayzen.az/blog/fəlsəfə/12248/gözəllik-estetik-kategoriya-kimi.html)

У.А.Джафарова

### **«Красота» как концепт и лексема (на примере Азербайджанского и английского языков)**

#### **Резюме**

Концепт «красота» («beauty») сложный и абстрактный. Он в зависимости от речевой ситуации включает в себя разные признаки. Это четко можно увидеть на примере объяснений, которые даны этой лексеме в толковых словарях. Сравнение дефиниций данного концепта в азербайджанском и английском языках показывает, что «красота» даже при совпадении дефиниций, по внутреннему содержанию они не совпадают, по тому, что за этим стоит в концепто сфере того или другого народа они идентичными не являются. Это связано прежде всего с тем, что концепт в разных языках формируется в разных национальных, природных, социальных, исторических и пр. условиях. Концепт «красота» носит в себе оценочное значение, и межязыковое отличие концепта проявляется чаще всего в этом аспекте. Семантическое поле концепта «красота» многослойное. В нем помимо положительной коннотации, можно выделить и отрицательное, ибо, как показывают многочисленные примеры, «красоту» можно оценивать как не-посредственно, так и опосредованно, через антонимы, через отрицание его наличия.

U.A.Jafarova

### **"Beauty" as a concept and lexeme (on the example of Azerbaijani and English languages)**

#### **Summary**

The concept of "beauty" is complex and abstract. It has different features depending on the speech situation. This can be clearly seen on the example of the explanations that are given to this lexeme in explanatory dictionaries. Comparison of the definitions of this concept in the Azerbaijani and English languages show that "beauty", even if the definitions coincide, do not coincide in their inner content, because they are not identical in the conceptual sphere of this or that nation. This is primarily because the concept in different languages is formed in various national, natural, social, historical and other conditions. The concept of "beauty" has an evaluative meaning, and the

interlanguage difference of the concept is manifested most often in this aspect. The semantic field of the concept "beauty" is multilayered. Along with the positive connotation, one can also distinguish the negative connotation in it. Numerous examples show that "beauty" can be assessed both directly and indirectly through antonyms.

*Rəyçi: filol.f.d., prof. F.F.Cahangirov*

*Redaksiyaya daxil olub: 03.06.2021*